

## Azrbaycan Respublikasnda vtnda cmiyytinin tnzzl

Bu hft li Krimlinin Bak hrinin mrkzid ba tutan dinc aksiya yerin trf hrktinin balamasndan ox kemmedi ki, polis onu hbs etdi. li Krimli Xalq Cbhs Partiyasnn, yni Azrbaycan Respublikasnda .sas mxalift partiyasnn sdridir



Arannews-Onun hbsi il daha 80 nfr aksiya itirak&ccedil;s saxlanld. nsan Haqlar Tkilatnn (Human Rights Watch) s&ouml;zlrin g&ouml;r, polis mmurlar bu etiraz&ccedil;lar &ldquo;brk d&ouml;yrk&rdquo; zor g&uuml;c&uuml;n polis avtobuslarnn daxilin salmdr. Polis li Krimlini saxladqdan v dindirdikdn sonra azad etdikd, onun banda bir ne&ccedil; tiki yeri var idi v &uuml;z&uuml; bir ne&ccedil; yerdn g&ouml;yrmidi. Saxlanlanlarn &ccedil;oxunun taleyi bard .he&ccedil; bir mlumat verilmir

Uuml;&ccedil; g&uuml;n bundan vvl ba tutmu bu aksiya m&uuml;xalift& qruplarn &ouml;z&uuml;ndn toplam Azrbaycan Respublikas Demokratik Q&uuml;vvlrin Milli uras trfindn tkil olundu v aksiyada itirak ednlr siyasi .mhbuslarn azadln, iq v qazn qivmtinin azaldmasn tlb edirdi

Iham liyev 2003-c&uuml; ildn Azrbaycan Respublikasnda hakimiyyt glmidir. O, hmin il atasnn caniini kimi tyin edildi. Qrb &ouml;lklri, sasn Avropann neft v qaznn tminind Bakn Moskvaya vzedici g&ouml;rd&uuml;klri &uuml;&ccedil;&uuml;n bu d&ouml;vlt etiraz etmdilr, lakin Avropann insan haqlar tkilat v qruplar daim liyevi m&uuml;xalift qar idtd ittiham edirlr. Ibtt, .Bak bunu inkar edir

milyon nfrrlik bu &ouml;lk neft v qaz resurslarna malik olmasna baxmayaraq 10 .hmi halinin sas mhsullarn qivmtinin artmasna etiraznn ahidi olmudur

Lakin insan haqlar tkilatlarn bildirdiyin g&ouml;r, Azrbaycan Respublikasnda tkc iqtisadi vziyyt etiraz deyil, htta hr n&ouml;v etiraz iddtl qarlar. Onlar n&uuml;mun olaraq &uuml;&ccedil; g&uuml;n bundan vvl ba tutan aksiyada &ccedil;oxu qadnlardan ibart olan v ail zoraklna etiraz edn 50-60 nfr etiraz&ccedil;nn saxlanmasna iar edir, polisin onlara qar iddt g&ouml;strmsini, .aksyan mcburi kild datdqlarn vurulayrlar

Iham liyev &ouml;tn illrd Azrbaycan Respublikasnda vtnda cmiyytini sistematik kild aradan aparma &ouml;z iinin srl&ouml;vhs etmidir. Bu &ouml;lkd &ccedil;oxlu sayda mdni fal, jurnalist v insan haqlar m&uuml;dafi&ccedil;isi .hbsxana barmaqlqlar arxasndadr v m&uuml;stqil medialar dayandrlmdr

Vziyyt, sasn d son alt ildn bu trf arlab. Alt il bundan vvl se&ccedil;kilrdn v Iham liyevin prezidentlik k&uuml;rs&uuml;s&uuml;nd qalmasndan sonra Azrbaycan Respublikas Parlamenti xalq tkilatlar il bal bir ne&ccedil; qanunda dyiiklik etdi v .qeyri-h&ouml;kumt qurumlar &uuml;&ccedil;&uuml;n dairni daraltd

O vaxta kimi qeyri-h&ouml;kumt tkilatlar beynlxalq tkilatlar v dstk&ccedil;ilrdn maliyy yardmlar ala bilirdilr, lakin yeni qanun buna mane oldu.

S&ouml;z&uuml;gedn dyiiklik bais oldu ki, 2015-ci ildn sonra 50-dn &ccedil;ox beynlxalq tkilat Azrbaycan Respublikasnda &ouml;z ofisltini ttl etsin v bu .&ouml;lkdn &ccedil;xmaa mcbur olsun

Bundan sonra &ouml;tn bir ne&ccedil; ild QHT-Irin faliyytini mhdudladracaq daha 20 d&uuml;zli qbul edildi, xalq tkilatlar n&uuml;mayndlri v insan haqlar .m&uuml;dafi&ccedil;ilrin qar geni hbslr balad

20-dn &ccedil;ox QHT &uuml;&ccedil;&uuml;n cinayt iinin a&ccedil;imas, onlara qar ar maliyy czalar, bank hesablarnn dondurulmas Azrbaycan d&ouml;vtinin

.diqr addmlar olmudur  
nsan haqlar m&uuml;dafi&ccedil;ilri v jurnalistlrin &ouml;lkdn xaric  
&ccedil;xmas qadaan edilmi, yaxud srhdi ke&ccedil;rkn thqiramiz dindirilmy  
mruz qalrlar. 2014-2015-ci illrd Azrbaycan Respublikasnn vtnda cmiyytinin 10-  
dan &ccedil;ox fali v 26 jurnalistin &ouml;lkdn &ccedil;x &uuml;&ccedil;&uuml;n  
qadaa qoyulmudur v m&uuml;stqil qeyri-h&ouml;kumt tkilatlarnn &ccedil;oxlu  
.indiv kimi bir n&ouml;v zab v iqncy d&ouml;zd&uuml;klini devirlr  
Bakda yerln Demokratik Tbb&uuml;slr nstitutunun rhbri Akif Qurbanovun  
s&ouml;zlrin g&ouml;r, hal-hazrda Azrbaycan Respublikasnn vtnda cmiyyti iflic  
olub v artq xalqla laq yaratmaq &uuml;&ccedil;&uuml;n cmiyytin &uuml;mumi  
shnsindn istifad etmy qadir deyildir. Bu &ouml;lknin mdni fallarnn faliyyti  
&uuml;&ccedil;&uuml;n qalan yol yalnz sosial bklr v giriin qadaa qoyulmu  
.vebsavtlardr  
Akif Qurbanov lav edib ki, bununla bel hl d tslim olmayan fallar vardr v onlar az  
.mnb il ayaq &uuml;st qalmaa tla edirlr